



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş dəyişiklik haqqında

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 2018-ci il 28 dekabr tarixli Qanunla bir sıra dəyişikliklər edilib. Dəyişikliklərdən biri hüquqi şəxslər və ya onun orqanlarını təmsil edən şəxslərin məsuliyyət halları ilə bağlıdır. Belə ki, Qanunun müvafiq maddəsinin keçmiş redaksiyasına görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanmasına görə məsuliyyət daşıyırdı. Dəyişiklikdən sonra təmsilçi olan şəxs təkə ədalətsiz yox, həmçinin səhmdarlara (payçılara) ziyan vuran əqdlərə görə də məsuliyyət daşıyacaqdır.

Təmsilçi olan şəxsin hərəkətlərinin nəticəsi olaraq hüquqi şəxsə və ya səhmdara (payçıya) zərər dəyən hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında artıq ən azı 5 (beş) faiz paya (səhmə) malik olan iştirakçılar yox, ən azı 10 (on) faiz paya (səhmə) malik olan iştirakçılar təmsilçi olan şəxsdən sözügedən sənədləri (məlumatları) tələb etmək ixtiyarında olacaq.

Mülki Məcəlləyə edilmiş növbəti dəyişikliyə əsasən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd kimi müəyyən edilib və xüsusi əhəmiyyətli əqdin bağlanması barədə qərar cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul olunmalıdır.

Habelə edilən dəyişikliklərə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının 50 (əlli) faizindən artıq hissəsinə malik olan iştirakçılar iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli sayılır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadığı təqdirdə, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən yenidən çağırılır. Yenidən

çağırılan ümumi yığıncağın cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçılar yox, 50 (əlli) faizi iştirak etdikdə artıq səlahiyyətli sayılacaqdır. Yenidən çağırılan yığıncaqda belə yetərsay olmadığı təqdirdə, eyni şərtlər ilə yığıncaq bir dəfə də çağırılır. Bu dəfə təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 (iyirmi beş) faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətli olacaqdır.

Bir iştirakçıdan ibarət olan cəmiyyətə gəldikdə isə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.

Mülki Məcəlləyə edilən digər dəyişikliyə əsasən cəmiyyətin paylarının əlli faizini və daha çox hissəsini almaq istəyi olan hər hansı bir şəxs bu barədə bütün iştirakçılara rəsmi qaydada müvafiq təklif təqdim etməlidir.

Daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərdən istifadə oluna bilər:

<http://e-qanun.az/code/8>

<http://e-qanun.az/framework/41152>